

Akif CƏFƏROV
Baş müəllim

KƏNDLİ-FERMER TƏSƏRRÜFATI İŞÇİLƏRİNƏ KİTABXANA XİDMƏTİNİN TƏŞKİLİ MƏSƏLƏLƏRİ

Müstəqilliyinin 10 illiyini qeyd edən Azərbaycan Respublikası sosializmin mərkəzloşdırılmış planlı inzibati-amirlik sistemindən demokratik prinsiplər əsasında qurulan və azad bazar münasibətlərinə söykənən yeni iqtisadi sisteme keçməyə qədəm qoymuşudur. İqtisadiyyatı bazar münasibətləri əsasında qurmaq, cəmiyyətin demokratik əsaslarla inkişafını təmin etmək məqsədilə bir çox qanun və qərarlar qəbul edilmişdir. Kend təsərrüfatında həyata keçirilən iqtisadi islahatların hüquqi əsasını Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 1991-1995-ci illərdə və sonrakı dövrlərdə qəbul edilmiş "Torpaq məcəlliəsi", "Mülkiyyət haqqında", "İcarə haqqında", "Kəndli (fermer) təsərrüfatı haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Torpaq vergisi haqqında", "Aqrar islahatların əsas istiqamətləri haqqında", "Kolxoz və sovxozi islahatı haqqında" qanunlar, "Kolxoz və sovxoziların əmlakının bölüşdürülməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi" qaydası və digər normativ hüquqi sənədlər təşkil edir.¹ Bu qanunlara isnad edərək aqrar sahədə iqtisadi bazanın əsası olan mülkiyyət üzərində yeni təsərrüfatçılıq formalarının yaradılması, torpağın və əmlakın onun iddiaçıları arasında bölüşdürülməsi; istehsal sahəlerinin struktur quruluşunun daxili və xarici bazarın tələblərinə müvafiq surətdə təkmilləşdirilməsi; aqrar bölməyə sərmayə qoyuluşu; elmi texnoloji yeniliklərin istehsala tətbiqi; stimullaşdırıcı qiymət qoyma; çevik vergi və kredit siyaseti mexanizminin işlənməsi; iqtisadi idarəetmə üsuluna üstünlük verilməsi; stimullaşdırıcı tədbirlər sistemindən

¹ Niftullayev V. Kənd təsərrüfatının iqtisadiyyatı. – B.: Elm, 1996, s.3.

səmərəli istifadə edilməsi və s. kimi proseslərin həyata keçirilməsinə cəhd göstərilir.

Qeyd etmək lazımdır ki, iqtisadi islahatların uğurla həyata keçirilməsi aqrar-sənaye kompleksinin, o cümlədən onun mənəvi özəyi sayılan kitabxana problemlərinin də dərinəndən öyrənilib dərk edilməsindən, çoxukladlı təsərrüfatçılıq şəraitində işləyə bilən yüksək ixtisaslı kitabxanaçı kadrların hazırlanğından çox asılıdır. Lakin bu asılılığı izah etməzdən qabaq kəndli-fermer təsərrüfatının təşkili qaydası haqqında ümumi məlumat vermək daha məqsədə uyğun olardı.

Azərbaycan Respublikasının 8 mart 1992-ci ildə "Kəndli (fermer) təsərrüfatı haqqında" qəbul etdiyi qanuna görə 18 yaşına çatmış bütün vətəndaşlar kəndli təsərrüfatı yaratmaq və həmin məqsəd üçün torpaq sahəsi almaq hüququna malikdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi, "Torpaq payı naturada paylamaq hüquqı olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir".¹ Torpaq sahəsi almadıqda ərazidə daimi yaşayan, kənd təsərrüfatında on azı 3 il işləyen və lazımı peşə vərdişləri olan vətəndaşlara təstünlük verilir. Kəndli təsərrüfatının üzvləri daimi bir yerde yaşayan və təsərrüfatda işləyen ər-arvad, onların valideynləri, 14 yaşından yuxarı uşaqları və könüllülük əsasında birləşmiş digər şəxslər hesab edilir. Təsərrüfatda hər bir şəxsə çatacaq fərdi əmlakın payını hesablaşmaq üçün əvvəlcə hər bir nəfərin ictimai islahatda iştirakı müəyyənləşdirilir.² Kəndli təsərrüfatının üzvlərindən biri təsərrüfata başçı seçilir. Təsərrüfat başçısı dövlət, kooperativ, ictimai və digər müəssisələrlə danışıqlar aparır, münasibətlərdə təsərrüfatın mənasəyini təşkil edir, müqavilələr bağlayır, etibarnamə verir və vəsaitlərdə sərəncam hüququndan istifadə edir.

Azərbaycan Respublikasının təbii iqtisadi şəraiti nəzərə alınmaqla fermer təsərrüfatları ABŞ, Fransa, Türkiye modelləri əsasında 3 müxtəlif variantda yaradılır. 1-ci variantda rayon xalq deputatları soveti tərəfindən kəndli (fermer) təsərrüfatlarının yaradılması üçün xüsusi torpaq sahəsi ayrıılır.

¹ Prezident imzası - Prezident qayığı - B., 1998, s.395.

² Kolxoz və sovxozlarnın səhmdar cəmiyyətinə cevriməsinin təşkilinə tövsiyələr. - B., 1996, s.6.

Kənd təsərrüfatının yaradılmasının 2-ci variantı zərərlə işləyən, aşağı rentabelli kolxoz və sovxozlarnın bazası əsasında yaradılan təsərrüfatlardır.

Kolxoz və sovxozlarnın torpaqlarında yaradılan kəndli təsərrüfatları istehsalın səmərəliyini təmin edən 3-cü varianta aiddir. Sovxozenin bazası əsasında yeni yaradılan təsərrüfatın hər bir füzvünün iki şəxsi hesabı olmalıdır. Bu hesabda əmlakın baza döyerində və əmlakın artan hissəsində payı göstərilir.¹

Bir məsələni də qeyd etmək lazımdır ki, 1999-cu ilin məlumatına görə, respublikamızda 44,8 min kəndli təsərrüfatı olmuşdur. Lakin orta hesabla bir kəndli (fermer) təsərrüfatına düşən torpaq sahəsi azalaraq 23 hektardan 4 hektara enmişdir. Torpaq sahəsinin azalmasına baxmayaraq, fermer təsərrüfatının dinamik inkişafı islahatların sürətlə aparılmasını şərtləndirməklə onun informasiya bazası kimi kitabxanaların da füzərinə çox ciddi vəzifələr qoyur. Belə ki, MKS-in fəaliyyəti respublikamızda formalasılmış və müvəffəqiyyətlə fəaliyyət göstərən elmi-texniki məlumat sistemindən ayrı şəkildə inkişaf edə bilməz.

Kütlövi kitabxanaların yerini, hər bir ərazidə onların məlumat bibliografiya işinin istiqamətlərini düzgün müəyyənləşdirmək üçün müəssisə və toşkilatlarda çalışan mütəxəssislərin məlumatlandırılmasıının bütün kanallarını, həmcinin onlara daxil olan məlumatların xarakterini diqqətlə öyrənmək lazımdır. Bu öz işinin xarakterinə görə daim yenİ ədəbiyyatla tanış olmayı tələb edən digər kanallarla lazımi məlumatı ala bilməyən mütəxəssis kateqoriyalarına mərkəzi kitabxananın daha çox fikir verilməsi üçün əsas rolü oynayan mühüm cəhətdir.

Qeyd etmək lazımdır ki, mərkəzləşmiş kitabxana sistemlərində kitab fondlarının yeni tələbata uyğun olaraq formalasması universal fondlar kimi onların əhəmiyyətini artırmış, rayon mərkəzində yaşayan bütün ziyahılara, mütəxəssislərə xidmət etmək imkanı verilmişdir.¹

¹ Aqrar-Sənaye komitəsi müəssisə və təşkilatlarında mülkiyyətin dövlətsizləşdirilməsinə və özülləşdirilməsinə dair tövsiyələr. - B., 1992, s.15.

² Xələfov A. Azərbaycanda kitabxana işinin mərkəzləşdirilməsinin bəzi yekunları və təkmilləşdirilməsi məsələləri. - Bax: Azərbaycanda kitabxana işinin mərkəzləşdirilməsi məsələləri. Elmi əsərlərin tematik məcmuəsi. - B., 1986, s.9.

Kitabxananın fərdi abonementləri ola biləcək mütəxəssislər dairəsinin daha dəqiq şəkildə müəyyənləşdirilməsi də mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. "Mütəxəssis" anlayışı, ixtisas ədəbiyyatında və bir çox digər mənbələrdə göstərdiyi kimi, çox geniş anlayışdır. Buna görə də mərkəzləşdirmə şəraitində mütəxəssislərə kitabxana xidmətinin təşkili zamanı, 1-ci növbədə kitabxananın xidmət edəcəyi mütəxəssislərin tərkibini müəyyənləşdirmə lazımdır. Bu məqsədlə mərkəzi kitabxana xüsusi oxuculara profil kartotekası tərtib edib aparır.

Mərkəzi kitabxana tərəfindən göstərilən təsərrüfat rayonlarının iqtisadi profilləri eyni olmadığına görə, hər bir mərkəzi kitabxananın fəaliyyət göstərdiyi ərazidə çalışan mütəxəssislərin miqdarı və onların maraq dairələri də yeni olmayıcaqdır. Bu zaman eyni tipli mütəssislərdə çalışan şəxsləri istisna etmək lazımdır. Təbiidir ki, belə olan şəraitdə hər bir mərkəzi kitabxana yerləşdiyi təsərrüfat rayonunun xüsusiyyətlərini nəzərə alaraq mütəxəssislərə kitabxana xidmətini təşkil edəcəkdir. Daha dəqiq desək, mərkəzi kitabxananın yerləşdiyi rayonun təsərrüfat profili mərkəzləşmə şəraitində və ümumiyyətə mütəxəssislərə, o cümlədən fermer mütəxəssislərə kitabxana xidmətinin əsas xüsusiyyətlərini müəyyənləşdirən mühüm və 1-ci dərəcəli amil kimi çıxış edir. Məsələn: respublikamızın müxtəlif zonalarında yerləşən Tovuz və Lenkoran rayonunun təsərrüfat fəaliyyətləri və profili bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Buna görə də həmin rayonların mərkəzləşdirilmiş kitabxana sistemlərinin mütəxəssislərə, o cümlədən fermer işçilərinə kitabxana xidmətinin xüsusiyyətləri də bir-birindən fərqlənəcəkdir.

Mərkəzləşmə şəraitində mütəxəssislərə kitabxana xidməti dedikdə əsasen MKS-in məlumat-biblioqrafiya işi nəzərdə tutulur.

Bu sahədə MKS-in əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

-Məlumat-biblioqrafiya aparatının (kataloqların, kartotekaların, məlumat və biblioqrafiya nəşrləri fondunun, ödənilmiş arayışlar arxivinin) yaradılması;

-Məlumat-biblioqrafiya xidmətinin, daha doğrusu bu və ya digər məsələ (mövzu, predmet) üzrə ədəbiyyatın üzə çıxarılması ilə bağlı olan oxucu sorğularının ödənilməsi;

-Ayni-ayrı oxucu qruplarının, təşkilat və mütəssisləri, onları maraqlandıran mövzular üzrə ədəbiyyat haqqında məlumatla temin edilməsi;

-Oxucular arasında biblioqrafik biliklərin töbliği edilməsi.¹

Ümumiyyətə qeyd etmək lazımdır ki, mərkəzləşdirmə şəraitində mütəxəssislərə kitabxana xidmətinin təşkil edilməsinin nəzəri əsasları ixtisas ədəbiyyatında kifayət qədər işıqlandırılmışdır. Lakin, bu nəzəri əsasların müəyyən iş təcrübəsində olduğu kimi istifadə edilməsi tamamilə qeyri mümkünfordır. Hər bir rayonun özünəməxsus təsərrüfat profili MKS-nin mütəxəssislərinə, o cümlədən fermer mütəxəssislərə məlumat-biblioqrafiya xidmətinin spesifik xüsusiyyətlərini yaradır. Bu Tovuz rayon MKS-nin fəaliyyətində və topladığı iş təcrübəsində bir daha özünü bürüze verir.

Respublikamızın inzibati təsərrüfat rayonlarından biri olan Tovuz rayonunun əhalisi əsas etibarı ilə üzümçülük, taxılçılıq, maldarlıq və əkinçiliklə möşğul olurlar. Rayonda bir sıra zavodlar, fabriklər, ali və orta ixtisas təhsilli mütəxəssisləri, tikinti idarələri, toxuculuq idarəsi² və 131 fermer təsərrüfatı fəaliyyət gösterir. Bu təsərrüfatların 26-sı rəsmi dövlət qeydiyyatına alılmış, 105-i isə alınmamışdır. Hazırda bu təsərrüfatlarda 745 nəfər mütəxəssis çalışır ki, bunun da 602 nəfərinin ali və orta ixtisas təhsilli vardi².

Tovuz rayon MKS-nin gündəlik fəaliyyəti rayonun qarşısında duran iqtisadi islahatların yerinə yetirilməsi istiqamətində qurulmuşdur.

Məlumdur ki, mütəxəssislərə, o cümlədən fermer təsərrüfatı işçilərinə kitabxana xidmətində, biblioqrafiya xidmət mühüm yer tutur və aparıcı rol oynayır. MKS-də mütəxəssislərə məlumat-biblioqrafiya xidməti metodika-biblioqrafiya şöbəsi tərəfindən həyata keçirilir. Tovuz rayon MKS-də kəndli (fermer) təsərrüfatı mütəxəssislərinə göstərilən biblioqrafiya xidmət öz xarakterine görə müxtalifdir. Cənki, kütləvi kitabxanalar şəbəkəsinin mərkəzləşdirilməsi nəticəsində her bir oxucuya daha rəngarəng formada, səmərəli işə kənddə biblioqrafiya xidmət üçün əsl şərait yaradılmışdır. Öz ideya məzmununa görə fondu çox zəngin olan rayon MKS-nin işi mütəxəssislərə xidmət işinin təkmilləşmiş müxtəlif üsullarından

¹ Ким М. Информационная работа массовой библиотеки в современных условиях. – Вкл. в помощь массовым библиотекам. – М., 1975, с.37.

² Azərbaycan şəhər və rayonlarının qısa telefon məlumat kitabı. – B., 103, s. 203.

² Tovuz rayon statistika idarəsinin 1999-cu ilə məlumatı.

istifadə olunmasını tələb edir. Rayon MKS-də oxuculara məlumat-biblioqrafiya xidməti məsələsi çoxcəhətli və rəngarəngdir ki, bu da oxucu tərkibinin müxtəlifliyindən irəli gəlir. Ona görə də MKS-də elə bir biblioqrafik xidmət sistemi yaratmaq lazımdır ki, təhsilindən və ixtisasından aslı olmayaraq, bütün oxucu qrupları ondan istifadə edə bilsinlər. Bu zaman mütxəssis oxuculara məlumat-biblioqrafiya xidmətinin təşkilinə xüsusi fikir vermək lazımdır.

Tovuz rayon MKS-də Metodika biblioqrafiya şöbəsi mütxəssislərə məlumat-biblioqrafiya xidmətinin iki başlıca istiqaməti üzrə;

a) Mütxəssislərə sorğu-biblioqrafiya xidməti (kitabxana və ya biblioqrafiya xarakterli sorğulara cavab verməsi);

b) Biblioqrafik informasiya işinin (ən yeni və aktual ədəbiyyat haqqında oxuculara, müəssisə və təşkilatlara verilən informasiya) həyata keçirilir.

Qeyd etmək lazımdır ki, kitabxana müəssisələr biblioqrafik xidmət göstərməzdən evvel onun sorğu və marağının xarakterini öyrənir. Buna görə də Tovuz rayonu MKS-də fermer mütxəssisləri sorğularının dəqiq öyrənilməsi, onların kitaba olan tələblərinin hərtərəfli öyrənilməsi və mütləcioğlu rəhbərlik məsələsi həmişə diqqət mərkəzindədir. Kitabxana yalnız mütxəssisin hansı kitablarla maraqlandığını öyrənməklə kifayətlənmir, onların sorğularının xarakterini müəyyənləşdirən əsas səbəb və amilləri də öyrənir.

Müasir dövrdə respublikamızda elmin şüretli inkişafı ilə əlaqədar olaraq gedən integrasiya və differensiya nəticəsidir ki, bir çox mütxəssislər eyni kitabdan, eyni mənbədən istifadə etməli olurlar. Lakin, bu heç də o demək deyildir ki, hamı eyni kitabdan istifadə etdiyi üçün onların sorğuları da eyni olmalıdır. Oxucular eyni kitabdan müxtəlif məqsədlər üçün istifadə etdiklərinə görə onların sorğuları da müxtəlif və çoxcəhətlidir. Məhz buna görə də Tovuz rayon MKS-də müxtəlif mütxəssis sorğularının müxtəlifiyə malik olan xüsusiyyətləri ayrı-ayrı qruplar üzrə öyrənilir. Buna uyğun olaraq, kitabxananın xidmət etdiyi mütxəssis oxucu kontingenti aşağıdakı qruplara ayrılmışdır.

- a) Mühəndis və texniki işçilər
- b) Kənd təsərrüfatı mütxəssisləri
- c) Tibb işçiləri

c) Müəllimlər¹

Yuxarıda qeyd etdik ki, işini öyrəndiyimiz kitabxanada mütxəssislərə biblioqrafik xidmətin başlıca istiqamətlərindən biri oxuculara onların sorğuları əsasında göstərilən xidmətdir.

Ümumiyyətlə, kitabxanalarda mütxəssislərə və digər oxucu qruplarına verilən arayışların aşağıdakı tipləri vardır:

- 1.Mövzu arayışı
- 2.Biblioqrafik arayış
- 3.Kitabxana arayışı
- 4.Faktik arayış²

Tovuz rayon MKS-də mütxəssislərə verilən arayışların bu tiplərindən istifadə olunur. Kitabxana əməkdaşları oxucuların sorğularına düzgün və dolğun cavab vermək üçün arayışlardan geniş istifadə edirlər. İşini öyrəndiyimiz MKS-də mütxəssislərə verilən şəfahi və yazılı şəkildə yerinə yetirilir. Kitabxana şəfahi arayışları operativ olaraq dərhal, oxucunun bilavasitə iştirakı ilə verir. Bəzən isə şəfahi sorğular telefon vasitəsilə verilir.

Yuxarıda qeyd etdik ki, Tovuz rayon MKS-də mütxəssislərin o cümlədən fermer mütxəssislərinin sorğularına verilən arayış tiplərindən biri mövzu arayışıdır. Göstərmək lazımdır ki, işini öyrəndiyimiz kitabxana sisteminə hər gün onlarda mütxəssis müxtəlif məzmunlu sorğularla kitabxanaya müraciət edirlər. Kitabxana bu sorğuları ödəmək üçün müxtəlif biblioqrafik mənbələrdən, məlumat-biblioqrafiya fondundan, kataloq və kartotekalardan səmərəli şəkildə istifadə edir.

Qeyd etmək lazımdır ki, yeni təsərrüfat formalarının yaranması və inkişafi ilə əlaqədar olaraq kitabxanaya daxil olan kənd təsərrüfatı ilə bağlı mövzu sorğularının sayı ildən-ilə artır. Belə ki, 1997-ci ildə 110, 1998-ci ildə 122, 1999-cu ildə isə 137-ə yaxın mövzu verilmişdir.¹

Tovuz rayon MKS-də mütxəssislərə kitabxana xidmətinin təşkilində biblioqrafik arayışların digər tiplərindən də geniş şəkildə istifadə etməyə çalışırlar.

Tovuz rayon MKS fermer mütxəssislərə göstərilən kitabxana xidmətini yüksək səviyyədə və hərtərəfli təşkil etmək məqsədilə

¹ Tovuz rayon MKS-nin 1998-ci il hesabatı.

² Библиография. Общий курс. – М., 1981, с.513.

¹ Rəqəmli Tovuz rayon MKS-nin müvafiq illorının hesabatlarından götürülmüşdür.

sorğu-biblioqrafiya xidməti ilə yanaşı, məlumat işinin uğurla həyata keçirilməsinə de söy göstərir.

Rayon MKS-də məlumat xidmətinin mühüm formalarından biri olan məlumat bülletenlərini buraxmaq üçün heç bir imkan yoxdur. Məhz buna görə də kitabxana fermer mütəxəssislərə məlumat xidmətində ədəbiyyat siyahılarından geniş şəkildə istifadə edir. Həmin siyahılarda kitabxanaya daxil olan ədəbiyyat bilik sahələri fiziki qruplaşdırılır, məkinada yazılıraq kitabxananın görkəmli yerində asılır. Bəzən kitabxana bu siyahının üzünü çıxarıb ayrı-ayrı fermer təsərrüfatının, idarə və müəssisələrinin ünvanına göndərir.

Mütəxəssislərə məlumat işinin təşkilində əyani şəkildə məlumat verilmesi də xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədə kitabxanada təşkil olunmuş mövzu kartotekaları, kitab sərgiləri, baxışlar və s. əyani məlumat vasitələrindəndir. Kitabxanada vaxtaşırı təşkil olunan yeni ədəbiyyata baxış müxtəlif bilik sahələri üzrə qruplaşdırılan yeni ədəbiyyatla oxucuları əyani şəkildə tanış edir. Mütəxəssis oxucular belə baxışlara gələrək onları maraqlandıran mövzular üzrə yeni ədəbiyyatı sistemli qaydada izləmek imkanı qazanır. Tovuz rayon MKS-də yeni ədəbiyyata baxış əvvəller ildə 2-3 dəfə keçirilirdi, bazar iqtisadiyyatına keçdikdən sonra bu iş ildə bir dəfə ancaq kecirlir. Cənki, kitabxana əvvəlki miqdarda yeni kitab almaq imkanına malik deyil. Baxışa müxtəlif sahələrdə çalışan mütəxəssislər dəvət olunurlar. Baxışa gələnlər onları maraqlandıran kitabı özləri üçün qeyd edir və sonra onu mütaliə üçün alırlar.

Tovuz rayon MKS-də qrup halında məlumatdan da istifadə olunur. Qrup halında məlumat fermer mütəxəssisləri oxucu qruplarına, onları maraqlandıran mövzular üzrə on yeni seçmə ədəbiyyatdan istifadə etmək imkanı verir. Məsələn, Tovuz rayonu mərkəzi kitabxanasında bu məqsədə mütəxəssislər-mühəndislərə, kənd təsərrüfatı işçilərinə, agronomlara, zootexniklərə, mexanizatorlara, müəllimlərə, hemkarlar və b. Mütəxəssis oxucu qruplarına qrup halında məlumat xidməti göstərilir.

Kitabxana mütəxəssislərə məlumat xidmətində konkret mövzunun təbliğini əsas götürür. Ədəbiyyat siyahılarının düzgün tərtib olunmasını təmin etmək məqsədilə kitabxana xidmət göstərdiyi kollektivlərlə sıx əlaqə saxlayır.

Məlumdur ki, mərkəzləşdirmə şəraitində mütəxəssislərə kitabxana xidmətinin təşkilində texniki kitabxanalarda və məlumat orqanlarında həyata keçirilən - "İnformasiya günü", "Mütəxəssis günü", "Biblioqrafiya günü" və s. istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Lakin, Tovuz rayon MKS-də mütəxəssislərə məlumat xidmətinin bu səmərəli formasından çox az istifadə edilir.

Tovuz rayon MKS-də mütəxəssislərə kitabxana xidmətinin xüsusiyyətlərindən danışarkən, səyyar xidmət şöbəsinin fəaliyyətini də qeyd etmək lazımdır. Rayon ərazisində fəaliyyət göstərən kəndli (fermer) təsərrüfatı mütəxəssislərinin çoxusu mərkəzi kitabxana və kitabxana filialları ilə daimi əlaqə saxlaya bilmirlər. Belə ki, fermer təsərrüfatı mütəxəssislərinin əsas hissəsi çox zaman təsərrüatlarda olur. Buna görə də mərkəzi kitabxana səyyar kitabxana xidmətlərindən istifadə edir. Lakin, son illər maddi çətinlik ucbatından bu xidmət növündən də demək olar ki, çox cüzi şəkildə istifadə edilir.

Dediklərimiz aydın şəkildə göstərir ki, Tovuz rayon MKS-də mütəxəssislərə kitabxana xidmətinin təşkili sahəsində görülən işlər heç də qonaqbəxş deyildir. Əvvəldə qeyd etdiyimiz kimi mərkəzləşmə şəraitində mütəxəssislərə, o cümlədən kəndli (fermer) təsərrüfatı mütəxəssislərinə kitabxana xidməti dedikdə, birinci növbədə onlara məlumat və biblioqrafiya xidməti nəzərdə tutulur. Bir cəhəti də qeyd etmək lazımdır ki, MKS-də məlumat-biblioqrafiya xidmətinin təşkili xüsusiyyətləri ixtisas ədəbiyyatında, demək olar ki, işıqlandırılmışdır. Buna görə də mərkəzləşmə şəraitində mütəxəssis oxuculara məlumat-biblioqrafiya və məlumat xidmətinin təşkili, onun nəzəri əsasları haqqında məlumat vermək və bununla da Tovuz rayon MKS-nin mütəxəssislərə, o cümlədən fermer mütəxəssislərə kitabxana xidmətinin təşkili sahəsində qarşısında duran vəzifələri göstərmək məqsədəyən olarda.

Məlumdur ki, mütəxəssis oxuculara məlumat-biblioqrafiya xidməti kütləvi kitabxanaların fəaliyyətinin onanəvi istiqamətlərindən biridir. Mərkəzləşdirmə bu proseslərin təkmilləşdirilməsi üçün əlverişli şərait yaratmışdır. MKS-də kitabxana-biblioqrafiya aparatları, o cümlədən də məlumat-biblioqrafiya aparıcıları birleşir. Bir çox mərkəzi kitabxanalarda məlumat-biblioqrafiya şöbələri yaradılır ki, burada da vahid məlumat-biblioqrafiya işi birləşdirilir.

Qeyd etmək lazımdır ki, mərkəzləşdirmə şəraitində mütəxəssislərə o cümlədən, kəndli (fermer) təsərrüfatı mütəxəssislərinə,

məlumat xidmətinə nisbətən məlumat-bibliografiya xidmətini daha etraflı şəkildə işlənmişdir. Lakin, MKS-də fermer mütəxəssisləri məlumat xidmətinin təşkili haqqında bunu demek olmaz.

Buna görə də mərkəzləşdirmə şəraitində mütəxəssislərə məlumat xidmətinin və onun nəzəri əsasları haqqında daha etraflı məlumat vermək məqsədəyənən olar.

Məlumat fəaliyyətini kütləvi kitabxanaların içinde ən mühüm istiqamətlərdən biri kimi nəzərdən keçirərək, MKS-nin qarşısında duran vəzifələri aşağıdakı kimi göstərmək olar. Bu əhalinin politexnik, professional, istehsalat, estetik və digər məlumat təlabatlarını ödəməkdən ibarətdir.¹

Bununla belə MKS-nin məlumat işini eله qurmaq lazımdır ki, o bunun oxucu kateqoriyalarının hərtərəfli maraq və sorğularını ödəyə bilsin.

Mərkəzləşdirilmiş sistemin məlumat fəaliyyəti praktiki təkmilləşmələr tələb edir. MKS şəraitində məlumat xidmətinin yüksəldilməsi, onların işində mütəxəssislərin kompleks məlumatlaşdırılması sisteminin tətbiq edilməsi vasitesi ilə həyata keçirilə bilər.

Məlumata olan maraq və toləblərin ədenilməsi yalnız mərkəzləşmiş sistemin oxucuları haqqında deyil, həm də öz kitabxanaları olmayan istehsalat kollektivləri haqqında məlumatın əldə edilməsinə şərait yaradır.

MKS təcrübəsində məlumat xidmətinin bütün forma və metodla kompleksi: yeni daxil olan ədəbiyyat bülletenləri, daimi fəaliyyət göstərən kitab və dövrü nəşrlər sərgiləri, tematik sərgilər, məlumat günləri, mütəxəssis günləri, fördi və qrup məlumatı istifadə olunmalıdır.

Respublikamızda MKS-nin iş təcrübəsinin öyrənilməsi göstərir ki, mərkəzləşmə şəraitində mütəxəssislərə məlumat xidməti işində tematik siyahıların tətbiq olunmasına xüsusi fikir verilir. Bunların 3 tipini ayırmak olar:

- yazılı bibliografik arayışlar kimi hazırlanan siyahılar;
- ayrı-ayrı mütəxəssislərin profili üzrə tematik siyahılar;
- diyashunaslıq xarakterli siyahılar.

¹ Михеева Л.Н. О некоторых вопросах информационной работы городских ЦБС и помощь производству. – В.жн.: Массовая библиотека и научно-технический прогресс. – М., 1976, вып. с. 7-30.

Bu siyahıların hər birinin hazırlanmasının müəyyən spesifik xüsusiyyətləri və mürrekkeblikləri vardır.

Kənd təsərrüfatına aid ədəbiyyatın təbliğində Tovuz rayon mərkəzi kitabxanasında və onun filiallarında ən çox sərgilərdən istifadə olunur. Bu kitabxanada 1997-1999-cu illər arasında 10-a yaxın sərgi təşkil edilmişdir.

Sərginin əhəmiyyəti yalnız oxucunu cəlb etməkdə deyildir, əhəminin kitabı sərgidən götürüb, onun illüstrasiyaları, sərlövhəaltı məlumatı, giriş və ayrı-ayrı fəsilləri ilə tanışlıq çox vaxt oxucu marağını istiqamətləndirir.

Nümayiş olunun kitablar bəzən elm sahələri üzrə qruplaşdırılır. Bu cür sərgilər Tovuz rayon mərkəzi kitabxanalarında bir-iki rəf daxilində tətbiq edilir. Bu kitabxananın abonomənt şöbəsində "Kənd təsərrüfatına aid yeni ədəbiyyat" sərgisi var. Kitabxananın əməkdaşları burada yeni ədəbiyyatla yanaşı kənd təsərrüfatına aid yeni alınmış jurnalları da daxil edirlər.

Tovuz rayon mərkəzi kitabxanasında və onun filiallarında hər bir sərgi təşkil olunduqda kitabdan əlavə kənd təsərrüfatına aid dövrü nəşrlər ixtriacı və səmərələşdiricilər üçün mövzular, kənd təsərrüfatına dair bibliografik göstəricilər də verilir.

Mövzu sərgilərinin vəzifəsi yalnız mövzuya dair ən qiymətli kitabları oxucular üçün nümayiş etdirmək deyil, əhəminin müəyyən məsələyə dair oxucuya derin və sistemli öyrənmə imkanı verməkdir. Ona görə də sərgidə nümayiş etdirilən hər bir kitab mövzusuna görə ondan əvvəl gələn kitaba uyğun olmalıdır.

Mövzu sərgisinə Tovuz rayon mərkəzi kitabxanasında və onun filiallarında geniş yer verilir. Kitabxananın əməkdaşları rayonun əsas profilini nəzərə alaraq onlara aid ədəbiyyatı təbliğ etməkdən ötrü aşağıdakı mövzularda kənd təsərrüfatına aid sərgilər tətbiq etmişlər:

1. Kənd təsərrüfatı və bazar iqtisadiyyatı;
2. Kəndli (fermer) təsərrüfatı – ərzəq bellüğünün təminatçısıdır;
3. Heyvandarlılıqda konveyer sistemi və s.

Nəticə olaraq onu qeyd etmək olar ki, dövlət kütləvi kitabxanalarının mərkəzləşdirilməsi kitabxana işinin bütün sahələrdə olduğu kimi fermer mütəxəssislərə kitabxana xidmətinin həyata keçirilməsi də əsaslı keyfiyyət dəyişiklikləri yaradılmışdır. Mütəxəssislərə kitabxana xidmətinin səviyyəsi, 1-ci

növbədə kənd təsərrüfatı ədəbiyyatının nə dərəcədə komplektləşdirilməsi onun təbliği səviyyəsindən asılıdır. Bu zaman rayonun təsərrüfat profili, MKS-nin oxucu tərkibi, kitabxananın mütəxəssis oxucularının peşə xüsusiyyətləri və miqdarı nəzərə alınmalıdır və kənd təsərrüfatı ədəbiyyatını komplektləşdirərkən, məhz bu faktlara əsaslanmalıdır.

Bununla belə, Tovuz rayon MKS-nin fəaliyyətində bir sıra nöqsanlar da hələ özünü göstərməkdədir.

1. MKS-nin vahid fondunda müasir kənd təsərrüfatı ədəbiyyatı azlıq təşkil edir. Bundan əlavə kənd təsərrüfatının müasir problemlərinə dair nəşr edilən kitabların nüsxələri az olduğundan həmin nəşrlərdən istənilən nüsxə almaq mümkün olmur.

2. Fermer mütəxəssislərə kitabxana xidmətinin keyfiyyəti kitabxanaçı kadrların hazırlıq səviyyəsindən xeyli asılıdır. Lakin, Tovuz rayon MKS-də 118 nəfər işçidən yalnız 22 nəfəri ali ixtisas təhsilliidir.

3. Tovuz rayon mərkəzi kitabxanasında ayrıca kənd təsərrüfatı ədəbiyyatı üzrə "abonnement şöbəsi"nin təşkili məqsədən uyğun olardı.

4. Kitabxanada fermer mütəxəssisler, işçilər haqqında məlumat verən kartoteka yaradılmışdır. Onlara verilən məlumat arayışlarının fondu yaradılmışdır və onun uçlu aparılmış.

Bütün bu nöqsanlara baxınaraq Tovuz rayon MKS-nin fermer mütəxəssislərə kitabxana xidməti sahəsindəki fəaliyyətini qənaətbəxş hesab etmək olar.

Джафаров А.А.

*Вопросы организации библиотечного обслуживания
работников фермерского хозяйства*

Резюме

В статье освещен опыт библиотек сельских районов Азербайджана по организации обслуживания работников фермерского хозяйства в условиях централизации. Особое внимание уделено обобщению передового опыта пропаганды литературы и внедрению прогрессивных форм обслуживания работников фермерского хозяйства в централизованных библиотечных системах.

Опираясь на документы, в статье приводятся ряд рекомендаций, форм обслуживания работников фермерского хозяйства в сельских районах республики с учетом особенностей и преимуществ централизованных библиотечных систем.